

sistem administratorluğu



sistem administratoru kimdir?

Çoxumuz onları tanımırıq, nə işlə məşğul olduqları haqqında cüzi təsəvvürümüz belə yoxdur. Sistem administratorları olmasaydı gündəlik həyatımızda nə dəyişərdi? Məsələn, bütün sistem administratorları eyni gündə məzuniyyətə çıxsaydı, bunun insanlara təsiri necə olardı?

Email-lərimiz, SMS-lərimiz, zənglərimiz gedib-gələrdimi? POS-terminallar, kassa aparatları, ATM cihazları, pul köçürmələri və digər bank xidmətləri işlək vəziyyətdə olardı? Kommunal xidmətlər, nəqliyyat sistemləri problemsiz işləyərdimi? Qatarlar, işıqforlar, avia-naviqasiya sistemləri fəaliyyətlərini davam etdirə bilərdimi?

İnformasiya texnologiyaları (İT) sistemlərini quran, idarə edən və onların problemsiz işləmələrini təmin edən sistem administratorları sektorun pərdə arxasındakı qəhrəmanlarıdır. Bu qəhrəmanlar sırasına qoşulmaq üçün ciddi təhsil almalı, özünü yetişdirməlisən.

kimlər üçündür?

Sistem administratoru olmaq üçün riyaziyyat və ya mühəndislik ixtisası üzrə ali təhsilli olmaq vacib deyil. Tədris proqramına qatılan tələbələrin gələcəkdə sistem və şəbəkə təminatı üzrə mütəxəssis olmaq üçün istəklil olmaları kifayətdir.

Proqrama Microsoft-un ən son texnologiyalarından istifadə edərək, texniki infrastrukturu tam olaraq dizayn etmək, qurmaq, idarə etmək, informasiya texnologiyaları həllərinə və bu sahədə ən son trendlərə bələd olmaq istəyənlər qoşula bilər.

Dərs vəsaitlərini və əlavə metodik materialları mənimsəmək üçün orta səviyyədə texniki ingilis dili bilikləri tövsiyə olunur. İngilis dili və sistem administratorluğu barəsindəki baza bilik çatışmazlığı təhsilin ilk aylarında aradan qaldırılır.



Yeni dünyaya qapı aç!

B.e.

Ç.a.

Ç.

C.a.

C.

Ş.

B.

19 həftə

həftə içi səhər

9:00 – 12:45

19 həftə

həftə içi günorta

14:00 – 17:45

25 həftə

həftə içi axşam

19:00 – 21:45

LAB

əlavə
məşğələ
saatları

30 həftə

həftə sonu səhər

10:00 – 14:45

30 həftə

həftə sonu günorta

15:30 – 20:15

#SistemBurada



tədris proqramı

Toplam 300 saat davam edən Sistem Administratorluğu tədris proqramında öyrəniləcəklər:

- Sysadmin Essentials: Virtualization
- Fundamentals of a Windows Server® Infrastructure
- Installation, Storage, and Compute with Windows Server 2016
- Networking with Windows Server 2016
- Identity with Windows Server 2016
- Microsoft Azure Administrator
- Linux System Administration

sertifikasiya

Sistem Administratorluğu tədris proqramını bitirən məzunların əldə edə biləcəkləri sertifikatlar:

- Microsoft Certified Solution Associate – MCSA: Windows Server 2016
- Microsoft Certified: Azure Administrator Associate
- Linux Foundation: Certified SysAdmin

iş yerləri

Sistem Administratorluğu tədris proqramından məzun olanların real sektorda tutacaqları vəzifələr:

- Dövlət qurumlarının, böyük şirkətlərin İT və proqramlaşdırma bölmələrində
 - Sistem analitiki
 - Sistem mütəxəssisi
 - Sistem administratoru
 - Şəbəkə adminstratoru
- Kiçik və orta müəssisələrin İT və proqramlaşdırma bölmələrində
 - Sistem mütəxəssisi
 - Sistem administratoru
 - Şəbəkə adminstratoru
 - Layihə meneceri
 - İT meneceri
 - Şəbəkə təhlükəsizliyi meneceri
- Microsoft-un partnyor şirkətlərində
 - İT mühəndisi
 - İT administratoru
- Tədris qurumlarında
 - Texniki məsləhətçi
 - MCT – Microsoft Certified Trainer



Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan və bu istiqamətdə bəynəlxalq şirkətlərlə əməkdaşlıq edən tədris müəssisəsidir. Təhsil strategiyasının əsas məqsədlərindən biri qlobal bazarda rəqabət apara biləcək kadrlar hazırlamaqdır. Bu məqsədlə yola çıxan Code Academy Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirərək, fərdi və peşəkar inkişafı üçün onları zəruri bilik və praktiki vərdislərlə təmin edir.

Qısaca, #GələcəkBurada

Nizami küçəsi, 203B
AF Business House, 2-ci mərtəbə
Mobil: +99450 444 2633
Whatsapp: +99450 444 2633
Tel: +99412 555 2525
info@code.edu.az
code.edu.az